

FİRİDUN ŞUŞİNSKİ



AZƏRBAYCANIN MUSİQİ XƏZİNƏSİ

Firidun Şuşinski



Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycanın musiqi xəzinəsi

Azərbaycan M.
Kitabxanası

Bakı-2015

QURBAN PİRİMOV



**Qurbana göndərin xəbəri gəlsin,
Sənət ordusunun yavarı gəlsin.
Qurdüğüm məclisə etsin tamasa,
Kimin sənətdə var hünəri gəlsin.**

Məmməd Rahim

Azərbaycan incəsənəti tarixində Sadiqcan, Maşadi Zeynal, Şirin Axundov kimi sənətkarlarla yanaşı adı iftخارla çəkilən Qurban Pirimov öz sədəfli tari ilə yetmiş il doğma xalqına xidmət etmişdir.

Qurban 1880-ci ilin oktyabr ayında Qarabağın Gülbəli kəndində dünyaya gəlmışdır. Gülbəli kəndi aşıqlar yurdudur. Valed, Abbasqulu, Nəcəfqulu tək görkəmlili aşıqlar bu kənddə doğulmuşlar.

Qurbanın atası Bəxşəli kişi XVIII əsrin məşhur sənətkarı aşiq Valehin nəvəsi idi. Bəxşəli kişi balabançı, onun böyük oğlu Ağalar isə saz aşığı idi.

Qurban hələ kiçik yaşılarından xalq müsiqisini sevmişdir. O, əvvəlcə balaban, sonra isə nağara, zuma və saz çalmayı öyrənmişdir. Cox sonralar Qurban Pirimov uşaqlıq illerini xatırlayaraq deyirdi: «*Mənim bütün həvəsim tara idi. Tardan başqa heç bir şey məni maraqlandırmırıdı.*»

Açıqfikirli kəndli olan Bəxşəli kişi oğlu Qurbanı Ağdamda rus-tatar məktəbinə qoymuşdu.

Qurban hələ məktəbdə oxuyarkən dəfələrlə Şuşa şəhərinə gedərdi. O zamanlar Şuşada Hacı Hüsnü, Maşadi İsi, Keştəzli Həşim, Şahnaz Abbas kimi məşhur xanəndələr, Sadiqcan, Cavad bay, Zeynal kimi tarzın Mirza, kimi kamanççılar məclislərdə və şəhərin səfəli yerlərində çıxış edirdilər. Şuşa bazarına zoğal, armud satmağa gedən balaca Qurban bu məşhur sənətkarları dinləməyə can atardı. Şuşanın müsiqi hayatını görən və ona heyran olan Qurban bir daha kəndə qayıtmak istəmirdi. O, on üç yaşında

ikən məktəbi tərk edib aşiq Abbasquluya qoşulub Şuşaya gedir, iki sabət də Gülbəli armudu aparib satır, özüna tar alır. Aşiq Abbasqulu Qurbanı tarzın Sadiqcanın yanına aparır. Sadiqcan öz dostunun xahişi ilə gənc Qurbanın tar çıalmığını dinlayır. Onun iri əlləri, uzun barmaqları, güclü biliyi məşhur tarzınə yaxşı təsir bağışlayır. Sadiqcan qısa müddət ərzində Qurbanə zəngin muğam yollarını öyredir. Müallimin səyi hədər getmir. On beş yaşlı gənc Qurban bütün Qarabağda tanınmağa başlayır. O, Qarabağın kənd toylarında xanəndə Əkbər Xamuş oğlunu müşayit edir. Sonralar gözəl xanəndə İsləm Abdullayevlə tanış olur, onun dəstəsinə qosılır.

Daha bir neçə il keçir. 1905-ci ilin payızında böyük müğənni Cabbar Qaryagdıcıoğlu Gəncəcətoy məclisinə davətədir. Bu hadisə şəhərin müsiqi havaskarlarının hadisiz sevincənə sabəb olur. Gənc tarzın xanəndə İsləm Abdullayevlə Qaryagdıcıoğluñ görüşüne gedir. C. Qaryagdıcıoğlu bu görüş barəsində öz xatirələrində belə yazmışdır: «*Qurban İsləm ilə bizim görüşümüzə gəlmİŞdi. Mən Qurbanıa bir qədər tar çaldırdım. Qurbanın gözəl Əldiğini görüb onu İsləmin razılığı ilə özümlə Bakıya gətirdim.*»¹

Həmin vaxtdan Cabbar Qaryagdıcıoğlu-Qurban Pirimov birgə ifaçılıq ansamblı yaranır. Bu ansambl yalnız Azərbaycanda və Qafqazda deyil, hətta Orta Asiya ölkələrində tanınmağa başlayır. Bu iki məşhur sənətkarın dostluğu 20 ildən artıq davam etmiş və Azərbaycan milli incəsənəti tarixində görkəmli rol oynamuşdır.

Azərbaycan müsiqi tarixində tarunan bu iki sənətkar demək olar ki, Qafqaz, Yaxın və Orta Şəhərin bir çox ölkələrində məşhur idilər. Onların hər birinin öz üslubu, gözəlliyyəti vardi. Lakin etiraf etmək olar ki, xanəndə Cabbar Qaryagdıcıoğlu, tarzın Qurban Pirimovdan ibarət olan ifaçılıq ansamblı daha mütəşakkil, qüdrətli, çalıb-oxuduqları muğam və el havalı isə daha salıs və tasılı idi. Cabbar Qaryagdıcıoğluñ insanı vəcdə götürən səsi, texniki ustalıqla səsə dinamik boyalar vermiş, bir neçə forma və mərtəbədə suraklı və şəraqlə zənguluları vurmış, ustad tarzının uzun və güclü barmaqları, istedadlı kamançanın özünəməxsüs orijinal bir üslubla gözəl çalışışı böyük bir yaradıcılıq vəhdəti təşkil edirdi. Təsadüfi deyildir ki, bu üslüyün ifaçılıq məharəti bir çox məşhur müsiqisünəsərin nəzər-diqqətini cəlb etmişdi. Görkəmli Sovet

¹C.Qaryagdıcıoğlu "Keçmiş Azərbaycan müsiqisi haqqında xatirələrinim" (şlyazması) AMEA Memarlıq və İncəsənət İnstitutunun arxiv, qovluq 75

Xanəndəni oxudan sazəndədir. Xanəndənin avazını ustalıqla müşayiət etmək, onun oxumasını dinləyiciyə daha parlaq bir tərzdə çatdırmaq üçün nağməkarı ruhlandırmak, ilhamı götürmək, onun ifaçılıq sənətini zinətləndirmək - bütün bu məsələlər Azərbaycan xalq musiqi yaradıcılığında xüsusi əhəmiyyətə malikdir. Siz bunu Qurban Pirimovun müşayiəti ilə qrammonofon vallarında oxumuş xanəndələrin, xüsusilə Cabbar Qaryagdıcıoğluñun ifasında aydın görürük.

Məsələn, bunların ifa etdikləri «Heyrati»nı götürək. Cabbarın vurduğu sürətli zəngülələr, gözəl nəfəslər dinləyicini, doğrudan da, heyran edirdi. Lakin bu xoş avazın dinləyicidə oyaltdığı böyük təsiri qat-qat artırın və bu mahnı ustادının ifaçılıq nailiyyətini daha da zənginlaşdırın bir qüdrətli amil vardi, o da Qurban Pirimovun bir orkestr qədər azəmətə səslenən sədəflə tarından, bu istedadlı sənətkarın mizrabı altından qopan səslerdi.¹ Doğrudan da, Cabbar Qaryagdıcıoğluñun «Heyrati»nın müşayiət edən Qurban Pirimov hər vasitə ilə çalışmışdır ki, xanəndənin səsi dinləyiciyə asan çatsın.

Azərbaycanda Sovet hakimiyyəti qurulduğundan sonra Qurban Pirimovun qarşısında geniş yaradıcılıq üfüqləri açılır. O, ilk təşəkkül illərində taşkil olunmuş təşviqat briqadalarında faal iştirak etmişdi. Qurban Pirimov 1921-ci ildə Əliheydər Qarayevin rəhbərlik etdiyi təşviqat briqadası ilə Azərbaycanın bir çox rayonlarına gedərək konsertlər vermişdi.

Qurban Pirimov Azərbaycan Dövlət Opera və Balet Teatrı yaradıldığı ilk gündən teatrın solisti olmuş, tam qırılx yorulmadan çalışmışdır.

O, takca orkestrda solist olmamışdır. Qurban Pirimov opera əsərlərinin dəha da təkmilləşməsində bəstəkarlara və dirijorlara faydalı məsləhətlər verir, onlara yeni opera əsərlərinin yaranmasında yaxından kömək edirdi.

Qurban Pirimov məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayev və görkəmli Sovet bəstəkarı, SSRİ xalq artisti Qliyerin ən yaxın dostu idi. M. Maqomayevin «Şah İsmayıllı» və R. Qliyerin «Şahsənəm» operasının meydana çıxmamasında Qurban Pirimovun böyük yardımı və köməyi olmuşdur. Bəstəkarlar matbuat sahifələrində Qurban Pirimova öz minnətdarlıqlarını dəfələrlə bildirmişlər. Azərbaycanın görkəmli bəstəkarları Fikrət Əmirov və Qara Qarayev də böyük tarzənin

yaradıcılığından istifadə etmişlər. Fikrət Əmirov «Şur» və «Kurd-Ovşarı» simfonik müğamlarını bəstələyərkən bəzi musiqi materiallarını Qurban Pirimovun çalışısından yazılmışdır. Qara Qarayev isə «Yeddi gözəl» baletində vals mövzusunu onun «Çahargah»ından almışdır.

1929-cu ildə respublika ictimaiyyəti Qurban Pirimovun fəaliyyətinin 25 illiyini bayram etdi. Çox keçmədən ona respublikanın əməkdar artisti kimi faxri atıldı.

Azərbaycanın dövrü mətbuatı Qurban Pirimovun sənətini və ifaçılıq qabiliyyətini həmişə yüksək qiymətləndirmişdir. 1929-cu ilin aprel ayının 28-də «Gənc işçi» qəzeti yazmışdı: «*Qurbanı tanımayanlar çox azdır. O, Şərqiñ doğma müsiqicisi - tərəf atasıdır. Qurban operalarımızda və ko nsertlərimizdə tətamaçlarımızın ruhuna qida verir. Qurban istedadlı, yaradıcı bir müsiqisünənəsdir.*»

1934-cü ilin may ayında Tbilisi şəhərində keçirilən Zaqqafqaziya xalqları incəsənəti olimpiadasında Qurban Pirimov birinci mükafatı layiq görülmüş, Zaqqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri Fərmanı ilə təltif edilmişdir.

Bu münasibətlə «Kommunist» qəzeti yazmışdı: «*64 il yorulmadan oxuyan məşhur Cabbar Qaryagdıcıoğluñun zəngülələrini, pərdədən-pərdəyə keçməsini sədəfli tarzın simləri üzərində inca, lakin çox möhkəm və quruluşlu barmaqlarınısanlıqlı gəzdirdən, oxuya, dinləyənə ruh verən xalq artisti Qurban kim göz yetirməmişdir.*»²

Qurban Pirimov 1938-ci ildə Azərbaycan incəsənəti Dekadasında, 1939-cu ildə xalq çalğı alətlərində çalan ifaçılardan birinci Ümumittifaq baxışında, nahayət, 1940-ci ilin mayında Azərbaycan adəbiyyatı ongönlüyündə, habelə digər sinəq mərasimlərində həmişə qalib çıxmış, ən yüksək mükafata layiq görülmüşdür. «Pravda» qəzetiində çap edilmiş məqalələrin birində Qurban Pirimov «Azərbaycan müsiqisinin atası» adılandırılmış, onun böyük sənəti yüksək qiymətləndirilmişdir.

Qurban Pirimov təkəcə Azərbaycanda deyil, bütün Qafqazda, Orta və Yaxın Şərqdə böyük tarzən kimi məşhur olmuşdur. Onun sədəfli tarzın sehirlə səsi dinləyicinin qəlbini fəth edirdi. Yazıçı İlyas Əfəndiyev «Tarzən» adlı məqaləsində yazmışdır: «*Mən Qurbanı birinci dəfə Bakı filarmoniyasının yay binasında*

1. «Kommunist» qəzeti, 3 iyun 1934-cü il, №129.

I. Ə. Bədəlbəyli. «Qurban Pirimov». Bakı, 1961, səh. 22.

Qurban Pirimov novator sənətkar olmuşdur. O, həmisi ilhamla çalırdı. Böyük sənətkar ömrünün son günlərinə qədər öz sevimli tarından ayrılmamışdı.

Mən Qurban Pirimovu son dəfə 1965-ci ilin avqust ayının 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc çalğıçılar birlikdə 85 yaşılı Qurban Pirimov da iştirak edirdi. O, «Rahab» çalırdı. Sonat yollarında saç ağartmış qocaman tarzəni öz sadəlli tarımı sinəsinə sıxıb, barmaqlarını simlərə gəndlik ehtirasi ilə toxundurduqca, tellərdən qopan xoş, ürəkoxşayan sədə dinləyicilərin ruhunu oxşayırdı. Qurban Pirimov «Rahab»ı 23 dəqiqə çaldi. Dinləyicilər hərəkatlı təbrik sədaları altında qocaman tarzəni üç dəfə sohnaya davat etdilər. Tarzan öz parəstişkarlarının xahişi ilə «Çoban bayatı»sını da çaldi. Qocaman tarzən dinləyicilərin qalbinə öz sehrlə sənəti ilə fəth etdi. Bu yaşda tükenməz gənclik ehtirasi ilə tarzalıq musiqi tarixində hər tarzəna nəsib olmamışdır. Bu, Azərbaycan çalğı musiqisi tarixində böyük ustalıq, hünar və məharət idi.

Məlum olduğu kimi, Qurban Pirimov öz yaradıcılığı ilə Azərbaycanda ifaçılıq sənətini yüksək pilləyə qaldırmış, milli musiqimizin töv bliyi yolunda böyük xidmətlər göstərmişdir.

Zərif duygular tərənnümçüsü, şair ürəkli ustad tarzən Qurban Pirimovun sənətini, uzunmüddətli səməralı ifaçılıq möharətini və Azərbaycan musiqisinin inkişafında xidmətlərini nazara alaraq Sovet hökuməti onu Azərbaycan SSR xalq artisti Fəxri adına layiq görmüş, Qızılızlı Əmək Bayrağı, «Şəraf Nişanı» ordenləri və bir neçə medalla təltif etmişdir.

Büyük tarzın Qurban Pirimov 1965-ci il avqust ayının 29-da Bakı şəhərində vəfat etmişdir.

BAHADIR MEHRALIOĞLU

BAHADIR MEHRALIOĞLU

Onu el arasında "Mehralioğlu Bahadir" deyə çağırırlardı. Görkəmlı xanəndə, gözəl müəllim kimi tanılmışdı. Bahadir 1883-cü ildə Şuşa şəhərinin «Çuxur məhəlləsi»ndə dabbəq ailəsində dünyaya göz açmışdı. Mehrali kişi musiqi havəskarı idi, yaxşı qarmonçulardı. Odurki, Bahadırın musiqiçi olmasına istəyirdi. Səkkiz yaşında atası onu Molla İbrahimin məktəbinə qoyur. Molla İbrahim öz məktəbinə yalnız gözəl səsi olan cavan uşaqları qəbul edir, onlara fars, türk dillərini öyrətməklə bərabər klassik müğamlardan dərs də keçir, şübhəgərdanlıq öyrəndirdi. Qarabağın bir çox görkəmlı muğam ustaları Molla İbrahimin məktəbindən təlim almışdır.

Bahadırın olduqua zil səsini və şaxsi istedadını nəzərə alan müəllimi onunla xüsusi maşğul olurdu. Müəllimin zəhməti hədər getmadı. Gənc Bahadır musiqi elminə kamil yiyələndi, fars dilini mükəmmal öyrəndi. Molla İbrahim dəfələrlə tələbələrinə devardı:

- Muğam müsiqisine yiyelenmək üçün, xüsusilə, Sədi, Hafiz, Ömer Xayyam, Nizami kimi böyük şairlərin qəzəllərini oxumaq üçün fars dilini, Füzuli, Zakir, Seyid Əzim, Tofiq Fikrəti darindən başa düşmək, anlamayaçın ana dilinin incalıklarını öyrənməlisiniz. Bunları bilmədən müsici olmaq müşküldür.

Bahadırın bir xanında kimi püxtalaşmasında atasının da müayyen tasiri olmuşdur. Mehrali kişi öz oğluna dabbəqlıq sanatını öyrədirdi. Bahadır məktəbdən evə qayıdından sonra atasının dükənə gedər, orda gün aşayı yaradı. Nahar vaxtı qonşu sanətkarlar Mehrali kişinən dükənə yığışardılar... Mehrali kişi isə dostlarının xahişi ilə qarmon calar, Bahadırda «Segah» üstündə zümzümə edərdi.

Mehralı kişi müsiqi maçlıslarına, el şenliklerine davet olunarak gözal sasılı oğlunu da özü ile aparardı. Bu maçılarda Bahadır özününe

